

“Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda dinləmələr keçirilib



Mayın 13-də Milli Məclisde “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda dinləmələr keçirildi. Təbiridə Milli Məclisin deputatları, müdafiə və xarici işlər nazirlərinin, Hərbi Prokurorluğun nümayəndələri və QHT təmsilciləri iştirak ediblər.

Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qeyd etdi ki, artıq beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ciddi təhlükə yaratmasının fərqindədir. Münaqişənin həlli ilə bağlı səyərlərin artdığı bir məqamda Ermənistanın təmas xəttində tərətdiyi təxribatlar hər kəsa məlumdur. Azərbaycan ərazisində Ermənistanın hərbi kontingentinin iştirakı ilə təlimlər keçirilir, işğal altında ərazi zərərində tarixi, mədəni abidələr məhv edilir, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanidlılması istiqamətində səyər göstərilir. Aprelin 2-dən başlayan erməni silahlı bölmələrinin növbəti irimiqyaslı təxribatları nəticəsində insanlar həlak olur, ekologiya, etraf mühit üçün zərərləri sayılacaq hadisələr baş verdi. Azərbaycan Ordusu bu təxribatların qarşısını almaq üçün eks-hücumu keçdi, bir sıra yüksəkkilər geri alındı. Ermənistan ordusunun gücü və onların yaratdığı istehkamların keçilməz olduğu barədə miflər dağıldı.

B.Muradova dedi ki, Ermənistanın təcavüzkar rəhbərliyi üçün artıq arzu edilməz proseslər başlayıb. Dağlıq Qarabağda əhali arasında bu münaqişənin lazımlığı olmadığı haqqda fikirlər get-gedə daha geniş yayılır. Bu münaqişəni başlatmaqla Ermənistan Dağlıq Qarabağdakı əhali üçün problemlər yaradıb, onların gələcəyə ümidi qalmayıb. Vəziyyətin bu şəkildə davam etməsi mümkün deyil. Onun sözlerine görə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr zamanı Azərbaycanın dəfə çox

imkanlarının olduğu bir daha sübut edildi. Heç kəsən şübhə qalmadı ki, regionun ən güclü ordusu Azərbaycanındır.

Azərbaycanın xarici işlər nazirinin müavini Xəlef Xələfov qeyd etdi ki, parlamentdə belə bir müzakirənin təşkili təqdirəlayiqdir. Bildirdi ki, müzakirələr mahiyyət baxımından ictimaiyyətimiz üçün vacibdir. Onun sözlərinə görə, bu gün Azərbaycan Ermənistan tərəfindən təcavüze məruz qalır. Artıq işğalın ağır nəticələrinin aradan qaldırılması, işğal olunmuş ərazilərin azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi çox vacib mübarizə mərhələsinə start verilib. Nəzərə almaq lazımdır ki, bu təcavüzün əsasən siyasi, hərbi təhlükəsizlik, həmənətər aspektləri var. Bu aspektlər bütün baxımlardan öz təsini göstərir. Siyasi baxımdan bu məsələyə yaxınlaşmaq, münaqişənin kökündə qonşu dövlətin Azərbaycana qarşı ərazi iddiaları durur.

Nazir müavini bildirib ki, bu daxili münaqişə deyil, beynəlxalq münaqişədir. Çünkü bunun kökündə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, açıq-əşkar dövlət siyaseti çərçivəsində irəli sürdüyü ərazi iddiaları dayanır. Ermənistan Azərbaycan ərazisində etnik təmizləmə həyata keçirib, Xocalıda soyqırımı törədib. Bu olkə tərətdiyi cinayət eməllerinə görə cavab verməlidir.

X.Xələfov aparılan işlərin Ermənistanın işğalına hüquqisiyi qiymət verilməsinə hesablaşdırığını söyləyib. “Biz BMT-də keçirilən müzakirələrdə daim bu problemi qaldırıraq. Təəssüf ki, problemin mahiyyəti beynəlxalq təşkilatlarda adekvat şəkildə əksini tapmir. İnsan haqları üzrə ali komissar “Azərbaycanda qaćqın və məcburi köçkünlərin hüquqlarının bərpası ilə bağlı hansı işləri görmüşünüz” - sualına cavabında mandatlarının buna imkan vermediyini bildirir. Bu, güləməlidir. Ən azı

ali komissar Ermənistani işğalın nəticələrini aradan qaldırmağa çağırmalıdır” - deyə X.Xələfov bildirib.

Tədbirdə çıxış edən Baş Prokurorluğun, istintaqa nezərat idarəsinin rəisi Nazim Abbasov məlumat verdi ki, aprelin 1-dən 2-ne keçən gecə Ermənistan silahlı qüvvələri silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevre Konvensiyasının tələblərini ciddi şəkildə pozaraq Azərbaycanın cəbhəboyu əraziində, əsasən Tərtər, Ağdam, Goranboy, Beyləqan, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini ve mülki obyektləri iricəpli silahlardan, mina və qumbaraatanlarla intensiv atəşə tutublar. Sonrakı günlərdə də Ermənistan silahlı qüvvələri tərəfindən bu cinayətkar eməllər davam etdirilib, mülki əhaliyə və yaşayış məntəqələrinə edilən hücumlar nəticəsində mülki şəxslər arasında müxtəlif dərəcəli xəsəretlər alanlar olub, vətəndaşların şəxsi mülkiyyəti və digər mülki obyektlər dağıntıya məruz qalıb. Konkret olaraq hadisələr zamanı 6 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsəretlər alıb, 3 nəfər Tərtər rayonunda, 3 nəfər mülki şəxs Ağdam rayonunda odlu silahlardan atılan atəşlər nəticəsində həlak olublar. Həmçinin mülki şəxslərdən 9 nəfər Tərtər, 13 nəfər Ağdam, 3 nəfər Goranboy rayonu ərazilərdə ermənilər tərəfindən atılan güllələr nəticəsində müxtəlif dərəcəli xəsəretlər alıb. O cümlədən Goranboy rayon Polis şöbəsinin polis nəfəri Tapqaraqoyunu kəndində xidmət apardığı zaman snayper atəşi nəticəsində başından güllə yarası alıb.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdürü Çingiz Əsgərov təmas xəttində baş vermiş hadisələrlə bağlı beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüquq normalarının qorunması, Azərbaycan dövləti tərəfindən görülən müəyyən tədbirlər haqqında danışıdı. O, aprel ayında təmas xəttində baş vermiş hadisələr zamanı Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında birləşərək vahid mövqedən çıxış etdiyini, dövlət siyasetini dəstəklədiyini söyledi.

Ç.Əsgərov vurguladı ki, digər hallarla bağlı məlumatlar toplanılır, bunlarla bağlı Avropa Məhkəməsinə müraciətlər edilecek. 500-dən artıq mülki və sosial obyektləri ziyan deyməsi ilə bağlı ərizələr Avropa Məhkəməsinə göndərilecek.

Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə aprelin əvvəllerində baş verən hadisələrdən önce də cəbhə bölgəsində gərginliyin durmadan artdığını bildirdi. Onun sözlərinə görə, 2014-cü ilin oktyabrında Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən dərhal sonra Ermənistan işğal olunmuş ərazilərdə, xüsusilə də Ağdamda hərbi təlimlər keçirildi: “Bizim əldə etdiyimiz məlumatlara görə, Ermənistan tərəfinin keçirdiyi həmin təlimlərdə 46 min şəxsi heyət, eləcə də 5 mindən artıq texnika cəlb edilmişdi. 2014-cü ilin noyabr ayında cəbhə bölgəsində ordumuz tərəfindən düşmən ölkəyə məxsus həlikopter vurulmuşdu. Həmin qurğu işğal olunmuş ərazilərdə hərbi təlimlərə cəlb edilmiş həlikopter idi. Ermənistan tərəfi bilərkən gərginlik yaranaraq təmas xəttində təxribatları davam etdiridi. Bilirsiniz ki, Ermənistan işğal olunmuş ərazilərdən başqa, dövlət səhədlərindən mütəmadi olaraq mövqelərimizi, mülki əhalini atəşə tutur. Ermənistan bu adımlı ilə digər dövlətləri münaqişəyə cəlb etməyə çalışır. Ey ni zamanda 2015-ci ilin əvvəllerindən etibarən Ermənistan-da əsaslı dəyişikliklərin edil-

məsi prosesi başlandı. 2015-ci ilin payızından etibarən fəallaşan erməni tərəfi qoşunlarının təmas xətti boyunca yerləşən mövqelərimizi, cəbhə yaxınlığında yaşayış məntəqələrini intensiv atəşə tutub. Ermənistan tərəfi cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə təxribat xarakterli addımlar atmağa cəhd göstərib. 2016-ci ilin martından başlayaraq Ermənistanın silahlı qüvvələri təxribatları artıraraq sərhədyanı yaşayış məntəqələrinin təmas xəttinin bilavasitə yaxınlığında yerləşən kəndlərin dinc əhalisinin atəşə tutulmasını daha da gücləndirdi. Ordumuz tərəfindən görülən adəkatlı tədbirlər nəticəsində düşmənə layiqli cavab verildi”.

Hərbi prokurorun böyük köməkçisi, polkovnik Səfər Əhmədov da çıxış edərək vurguladı ki, aprel hadisələri zamanı Azərbaycan tərəfine tehlil vəriliş həlak olan hərbi qulluqçularımızın meyitlərinə baxış nəticəsində təhqir edildikləri aşkarlandı. Onlar meyitlər üzərində təhqirəmiz hərəkətə yol veriblər. Bir neçə hərbi qulluqçunun qulaq seyvanı kəsilib, gözü çıxarılib, qarın boşluğu yarılıb. S.Əhmədov bildirdi ki, bununla bağlı Tərtər Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, hazırda istintaq davam edir. Aprelin 26-28-də Tərtər rayonu Əskipara kəndi atəşə tutulub. Kənd ərazisində pambıq sahəsində partlamış top mərmisi aşkar edilib. Onun zəhəri, 122 mm çaplı top mərmisi olduğu üzə çıxıb. Cinayət işlərinin istintaqı davam etdirilir. Ümumiyyətlə, 1988-ci ildən indiyə qədər hərbi cinayətlərlə əlaqədar 296 erməninin təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılib.

Dinləmələrde deputatlar və qeyri-hökumət təşkilatlarının təmsilcileri fikir və təkliflərini bildirdilər.